

Eldar Əhədov

AĞAC

Gurlayır fokstrot, hayqırır toplar,
Kəndlər və yazılar alışır oddan,
Bir ağac gözləyir yalnız, intizar,
Sən öz pəncərəndən baxarsan haçan.

Buz sınır, idraklar işığa möhtac,
Çıxan Ay alova bürünmüş bu an,
Yenə də gözləyir o tənha ağac,
Sən öz pəncərəndən baxarsan haçan.

Gün boyu fikirlər səni izləyir,
Önündə də divar, divar arxadan,
Yalnız o ağacdı durub, gözləyir,
Sən öz pəncərəndən baxarsan haçan.

Əks-səda yayılıb, boğulur suda,
Sanki yoxa çıxdı, dağıldı zaman,
Ağac nigarandı, gözləyir o da,
Sən öz pəncərəndən baxarsan haçan.

Sən not pıçılısı kimi yağan qar,
Qarışdin gecənin xışıltısına,
Yenə də o ağac qalib intizar...
O, sənə bənzəyir, sən isə ona.

Translated from Russian into Azerbaijani by Elvis Aliyev